

**FİLOLOGİYA FAKÜLTƏSİNİN İNGİLİS DİLİ  
(TƏBİƏT ELMLƏRİ ÜZRƏ) KAFEDRASININ**

**H E S A B A T I**

**Təsdiq edirəm:**

**fil.ü.f.d. E.H.Məmmədov**

**Bakı-2016**

# **Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimlərinin 2016-cü ildə gördüyü elmi-tədqiqat işləri haqqında**

## **H E S A B A T**

### **1. GİRİS**

İngilis dili kafedrası BDU-nun mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, geologiya, coğrafiya, kimya, biologiya, ekologiya fakültələrində və eləcə də hazırlıq şöbəsində (xarici vətəndaşlar üçün) praktik ingilis dili fənninin tədrisi ilə məşğul olur. Hal-hazırda kafedrada çalışan müəllim heyətinin tərkibi belədir: filologiya elmlər namizədi, dosent, baş müəllim, müəllim tam ştat vahidi, müəllim yarımştat vahidi, saathesabı yolla çalışanlar. Kafedranın müəllim heyəti qeyd olunan fakültələrin bakalavr və magistr mərhələlərində ingilis dilini tədris edirlər. Birinci semestrə kafedranın müəllimləri ingilis dilinin ümumi kursunu, ikinci semestrə ixtisas yönümlü ingilis dili kursu keçirlər. Birinci kursun birinci və ikinci semestri yekun imtahanları ilə başa çatdırılır. Tələbələrin bilikləri 100 ballıq sistemlə qiymətləndirilir. Hər iki semestrə tələbələrin biliyi gündəlikdə 50 bal, imtahandasa 50 bal həcmində qiymətləndirilir.

İngilis dili kafedrasının müəllim heyəti ingilis dilinin tədrisilə yanaşı tələbələri universitetdaxili və ali məktəblər arasında keçirilən olimpiadalara hazırlayır və onların orada iştirakını təmin edir.

İngilis dili kafedrasının müəllim heyəti BDU-nun bütün fakültələrində keçirilən ingilis dili fənninin daha da səmərəli keçirilməsi üçün dərslük, dərs vəsaiti, proqram və metodik göstəricilər və lüğətlər üzərində ciddi iş aparır. Kafedranın müəllim heyəti ingilis dilinin tədrisini daha da gücləndirmək üçün elmi - metodiki işlərinin hazırlanmasını davam etdirir.

### **2 . TƏSDİQ OLUNMUŞ STRUKTUR VƏ STAT CƏDVƏLİ**

**Təsdiq olunmuş struktur bə ştat cədvəlinə əsasən kafedrada 37 nəfərdən ibarət heyət , 28 tam ştat, 9- 0,5 ştat, 24 saathesabı**

Abbasov Abbas Qurban oğlu	(1942)	кафедра мцдири,	prof. 0,5
1. Ялийев Илшам Бахыш оғлу	(1962)	каф.мцд.мцавини	б/м.1,0
2. Гурбанова Тамила Имран qızı	(1938)	dos.	b/m 1,0
3. Сейидзадя Натяван Байрам qızı	(1955)	дос.	b/m 1,0
4. Ящмядов Габил Исмайыл оғлу	(1947)	дос.	b/m 1,0
5. Кяримова Эцлшян Бащадыр qızı	(1961)	dos.	б/м, 1,0
7. Ряфибйяли Эцнай Лятиф qızı	(1977)	dos.	b/m 1,0
8. Ялийев Сейран Гачай оғлу	(1948)	f.e.n.	б/м, 1,0
9. Ялясъярова Мещрибан Гасым qızı	(1950)		b/m 1,0
10. Ширинова Фирянэиз Ширин qızı	(1936)		б/м, 1,0
11. Мяммядова Светлана Гасым qızı	(1941)		б/м, 1,0
12. Орусова Наиля Аьащцсейн qızı	(1948)		б/м, 1,0
13. Axundzadə Lalə Mustafa qızı	(1951)		б/м, 1,0
14. Тəhməzova Rəna Yaqub qızı	(1957)		б/м, 1,0
15. Quliyeva Dilşad Mahmud qızı	(1956)		б/м 1,0
16. Bünyadzadə Şəlalə Məmmədzaid qızı	(1957)		b/m 1,0
17. Ханбабайева Эцлзар Гямбярйяли qızı	(1962)	f.f.d.	b/m 1,0
18. İsmayılova İlkanə Rabil qızı	( 1988)		b/m 1.0
19. Paşayeva Pərvanə İsmayıl qızı	(1984)		b/m 1,0
20. Əliyeva Nərgiz Asəf qızı	(1983)		b/m 1,0
21. İsmayılova İlkanə Rabil qızı	( 1988)		b/m 1.0
22. Şirəlizadə Nailə Nəriman qızı	(1956)		m 1,0
23. Ələsgərova Yeganə İlyas qızı	(1976)		m 1.0
24. Mahmudova Nilufər Qarabəy	(1988)		m 1,0.
25. Tağıyeva Elnarə İlham qızı	(1983)	f.f.d.	m 1.0
26. Seyidova Nigar Vaqif qızı	(1980)		m 1.0

27. Məmmədova Aynur İbrahim qızı	(1984)		m 0,5
28. Qəhrəmanova Mirvari Arif qızı	(1960)		m 0,5
29. Səfərova Səhla Zahid qızı	(1968)		m 0,5
30. Hüseynova Ülviyyə Şirzad qızı	(1982)		m 0,5
31. Hübətova Aytən Şakir qızı	(1981)	f.f.d.	m 0,5
32. Cəfərova Reyhanə Ağəli qızı	(1977)		m 0,5
33. Balayeva Şəfəq Musa qızı	(1961)		m 0,5
34. Mehdiyeva Mehriban Asif qızı	(1970)		m 0,5
35. Əliyeva Rəna Camal qızı	(1966)		m 0,5

**3. KAFEDRALARDA APARILAN ELMI-TƏDQIQAT İŞLƏRİNİN ƏSAS İSTIQAMƏTLƏRİ.** Kafedrada elmi tədqiqat və metodik işlər bir neçə istiqamətdə aparılır.

**İSTIQAMƏT:** Dilçilik

**PROBLEM:** Sahəvi lüğətlərin tərtibi məsələləri

**Mövzu:** Azərbaycan ali məktəblərinin ixtisas fakültələrində ingilis dilinin tədris metodikasının nəzəri əsasları

### **1. İngiliscə -rusca- azərbaycanca fizika terminləri lüğəti.**

**İcraçı:** dos. Abbasov Abbas, Paşayeva Pərvanə, Səfərova Şəhla

Elmi işlərin planına daxil edilmiş ingiliscə- rusca- azərbaycanca fizika terminlər lüğəti Universitetin fizika fakültəsində təhsil alan tələbə və həmin fakültədə dərs deyən müəllim heyətinin təiabatını nəzərə alaraq bu işə başlanılmışdır. İşin icrası 3 mərhələdən ibarətdir. İşin ikinci mərhələsi icracılar arasında aşağıdakı kimi bölüşdürülmüşdür: "İ" hərfinə daxil olan terminoloji leksikanın seçilməsi bir müəllimə, "N" hərfinin materialları digərinə, "Q" hərfinin materialları isə başqa birinə və s. bu üsulla başqa müəllimlərə tapşırılmışdır. Vəsaitin yazılmasının başlıca məqsədi magistr və bakalavr bölmələrinə daxil olmaq istəyən şəxslərin ingilis dili imtahanına köməkdən ibarətdir.

## **2. İngiliscə - rusca - azərbaycanca hüquq terminləri lüğəti. Transkripsiya təminatı ilə.**

**İcraçı:** Abbasov Abbas, Hümbətova Aytən, Məmmədova Aynur, Əliyev İlham

Təbiət fakültələri üzrə ingilis dili kafedrasının elmi işləri planına daxil edilmiş ingiliscə -rusca- azərbaycanca hüquq terminləri lüğəti əsasən BDU-nun hüquq fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Lüğətin uçdilli olması ondan irəli gəlir ki ,fakültədə həm azərbaycan , həm də rus bölməsi fəaliyyət göstərir.İndiyədək fakültədə tələbələri üçün belə bir vəsaitin olmadığını nəzərə alaraq bu işə kafedranın bir çox müəllimləri cəlb olunub.Lüğətin hazırlanma işinin elmi-metodik, həm də dil baxımından mürəkkəb bir proses olduğundan bütün materialları hərfbəhərf bölüşdürərək materialların toplanmasına başlanıb. İşin birinci mərhələsində “İ” hərfindən “Q” hərfinə qədər olan materialı toplamaqla məşgul oluruq.Bu mərhələdə bu hərflərə aid olan bütün hüquq terminlərini yığmaqla yanaşı onların transkripsiyasını və rusca tərcümələrini yazmaq məsələsi planlaşdırılıb.İngilis-rus-azərbaycan dillərində hazırlanacaq və lüğətin ikinci mərhələsi tamamlanması üçün müəlliflər ciddi iş aparırlar.

## **3. İngiliscə - rusca hüquq terminləri lüğəti. Transkripsiya təminatı ilə.**

**İcraçı:** Abbasov Abbas, Hümbətova Aytən

## **4. İngilis dili fənni üzrə tətbiqi riyaziyyat fakültəsi üçün dərs vəsaiti.**

( magistr pilləsi )

**İcraçı:** f.e.n. Əliyev Seyran, dos. Kərimova Gülşən, Quliyeva Dilşad

Dərsliyin ikinci mərhələsində İngilis fonetikasının əsas anlayışları ilə və sözlərin və cümlələrin düzgün tələffüzü qaydalarına istinad edərək tələbələrin danışdığı dilində tələffüzə və intonasiyaya düzgün riayət edilməsinə dair bəzi tapşırıqların verilməsi və

tapşırıqlarda onların göstərilməsi təmin olunacaqdır. Bu dərslik tələbələrin qrammatikanı daha dərindən mənimsəməsi üçün nəzərdə tutulur. Tələbələri lazımı vəsaitlə təmin etmək. ixtisasa uyğun müvafiq riyazi tapşırıqlar, məsələlər bu vəsaitdə öz əksini tapacaq. Vəsaitdə verilən mətnlər riyaziyyat elminin, cəbr, riyazi analiz, differensial tənliklər, xətti cəbr və informatika sahələrindən bəhs edir. Dərslik bu şəkildə qurulmuşdur: Əvvəlcə ixtisas mətnləri, mətnlərdə qarşıya çıxan nisbətən çətin söz birləşmələri və ifadələr, onların tərcüməsi, müxtəlif xarakterli leksik, fonetik və qrammatik tapşırıqlardan ibarətdir.

#### **4. İngiliscə - rusca - azərbaycanca atalar sözləri və məsəllər. İngiliscə danışıq kitabı.**

**İcraçı:** dos. Abbasov Abbas , Mehdiyeva Mehriban

Bu kitab ingilis dili sifahi xalq ədəbiyyatında işlənən nümunələr əsasında tərtib olunub. Vəsaitə üç mindən bir qədər də artıq deyim və onların azərbaycan və rus dillərində mövcud olan mənə variantları daxil edilib. Vəsait həm folklor yönümlü , həm də leksikoqrafik səpkili bir iş olmaqla müqayisəli dilçilik məsələləri ilə məşğul olan mütəxəssislər və həm də tələbə auditoriyası üçün nəzərdə tutulan bir əsərdir. Orada bir deyimə rus və azərbaycan dillərində mövcud olan adekvatları ya da onların tərcümə variantları verilir. İşin elmi-tədqiqat dəyəri oxucular tərəfindən öz qiymətini ala biləcəkdir. Vəsaitin məqsədi verilmiş ingilis, rus, dillərini sadə şəkildə tədris etmək və ona qısa müddətdə yiyələnməkdir.

#### **5. Coğrafiya fakültəsi turizm bölməsi üçün dərslik**

**İcraçı:** Abbas Abbasov, Əliyeva Ülviyyə, Xanbabayeva Gülzar, Bünyadzadə Şəlalə, Məmmədova Sveta

Yeni həyata qədəm qoymuş müstəqil Azərbaycan Respublikasının turizm sektorunda baş verən yeniliklərlə bağlı tədrisdə də xeyli irəliləyişlər aş verib. Bununla əlaqədar turizm mövzusunda bəzi dərsliklər, dərs vəsaitləri və proqramlar yenilənmişdir. Vəsaitə daxil olmuş mətnlər bir sıra xarici ölkələrdə nəşr olunmuş

ədəbiyyatlardan bir-bir seçilib ,adəptə edilir.Tapşırıq nümunələri rəngarəng və creativdir. Dərsliyin ikinci mərhələsində qrammatikanı təkrarlayıb möhkəmləndirmək və coğrafiya dair terminlərlə tanış etməkdir .

## **6. Tədris testləri ingilis dilinin qrammatikası. Dərs vəsaiti.**

**İcraçı :** dos. Abbasov Abbas, Əliyev İlham, Rəfibəyli Günay, Əliyeva Nərgiz,. Qəhrəmanova Mirvari, İsmayılova İlkanə, Balayeva Şəfəq.

Dərs vəsaitindən əlavə tədris testlərinin tələbələrin biliklərinin dərinləşməsində çox böyük rolu vardır.Hər bir keçilən qrammatik materialdan sonra testlər tapşırıqları bölmələr üzrə verilərkən tələbələrin bilik səviyyəsinin yaxşılaşdırılmasında böyük rolu vardır.Hər bir müəllim ingilis dilinin qrammatikasının bölməsi üzrə öz topladıqları materialdan istifadə edərək test tapşırıqları kitabı üzərində çalışırlar.

### **7. Mexanika riyaziyyat fakültəsinin magistr pilləsi üçün ingilis dili fəmindən dərslik**

**İcraçı:** prof. Abbasov Abbas, fil.ü.f.d Hübətova Aytən

Dərslik Mexanika riyaziyyat fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Riyaziyyat elmini, ədədlərin tarixi, cəbr, riyazi analiz, diferensial tənliklər, funksional analiz, xətti cəbr, informatika və digər elmi sahələrindən bəhs etməklə bərabər riyaziyyat və ingilis dilinin müasir və fənn proqramlarının tədrisini nəzərdə tutur.

## **5. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI**

### **Dərslik və dərs vəsaiti**

#### **1. ” English ” for first course students. Dərslik , Bakı-2017**

**İcraçı:** dos. A. Q. Abbasov

Bu dərslik üç hissədən ibarət olmaqla, iyirmi dörd əsas mətn və bu mətnləri əhatə edən rəngarəng tapşırıqlar sistemindən, qrammatika və lüğətdən ibarətdir. Dərslik xüsusi proqram əsasında hazırlanıb və BDU- nun bütün birinci kurs tələbələri üçün nəzərdə tutulub. Dərsliyin hazırlanması və müzakirəsi zamanı ingilis dili kafedrasının çoxsaylı müəllim heyəti yaxından iştirak etmiş və öz faydalı məsləhətlərini əsirgəməmişlər.

## **2. Англо-русский филологический словарь. Lüğət. Москва-2016**

**İcraçı:** dos. A. Q. Abbasov, Ş. Z. Səfərova, P. İ. Paşayeva.

Предназначенный для широкой читательской аудитории “Англо-русский филологический словарь” охватывает примерно 20 000 слов и словосочетаний. Все включенные в словарь материалы состоят из изданных в различные годы на английском языке учебников, учебных пособий и словарей, а также из ряда литературных образцов терминов.

## **3. “Artur Konan Doyleun detektiv yaradıcılığının kompleks tədqiqi ”. Monoqrafiya. Bakı-2017**

**İcraçı:** f. e. n. Q. İ. Əhmədov

Müəllifin eyni adlı monoqrafiyası onun doktorluq işi əsasında yazılmışdır. 8 fəsildən, giriş və 150 adda kitabiyatdan ibarətdir. İstinad olunan mənbələr bizim dillə yanaşı rusca və ingiliscə olduqlarından kitab müəllifindən bu üç dildə səliss biliklər tələb olunmuşdur.

## **3. “ Dədə Qorqud Kitabı ” və Orta Əsr Avropa Dastanları. Dərs vəsaiti. Bakı-2017**

**İcraçı:** F.e.n. Seyran Əliyev

Qərb-Şərq sivilizasiyalarının mahiyyətinin tarixi əlaqə formalarının öyrənilməsi yalnız bəşər mədəniyyətinin əsaslarını araşdırmaq baxımından deyil, qloballaşan dünyamızın ortaq yönlərini, müstərek dəyərlərini dərk etmək baxımından da



əhəmiyyətli. Bu baxımdan “ Dədə Qorqud kitabı ” kimi möhtəşəm bir abidənin bu tarixi-mədəni kontekstdə öyrənilməsi ciddi əhəmiyyət kəsb edir və müəllifin “ Dədə Qorqud kitabı ” və ” orta əsr Avropa dastanları” adlı dərs vəsaiti çox aktual və vacib bir mövzuya həsr olunmuşdur.

Bu əsərdə “ Dədə Qorqud kitabı ”nın bu günə qədər mövcud olan üç böyük tərcümə mətnlərinin tədqiqi yalnız filoloji baxımdan deyil, mədəni-tarixi, sosial-fəlsəfi baxımlardan da zəngin tədqiqat predmeti kimi ortaya çıxmışdır.

## **Proqramlar**

**1. Rus bölməsi üçün ingilis dili proqramı, fizika fakültəsi “ Bakalavr səviyyəsi” Bakı 2016.**

**İcraçı:** Ələsgərova Mehriban

**2. Rus bölməsi üçün ingilis dili proqramı, ekologiya və torpaqşünaslıq fakültəsi “ Bakalavr səviyyəsi ” Bakı 2016.**

**İcraçı:** Ələsgərova Mehriban

**3. Rus bölməsi üçün ingilis dili proqramı ekologiya və torpaqşünaslıq fakültəsi üçün “ Magistr səviyyəsi ” Bakı 2016**

**İcraçı:** Ələsgərova Mehriban

**4. Rus bölməsi üçün ingilis dili proqramı kimya fakültəsi üçün “ Magistr səviyyəsi ” Bakı 2016**

**İcraçı:** Ələsgərova Mehriban

**İcraçı:** Prof. Abbasov Abbas, fil.ü.f.d Hübətova Aytən

1. Mexanika riyaziyyat bakalavr pilləsi üçün ingilis dili fəmindən proqram Bakı 2017

İcraçı: Prof. Abbasov Abbas, fil.ü.f.d Hümbətova Aytən

1. Mexanika riyaziyyat magistr pilləsi üçün proqram Bakı 2017

## MƏQALƏLƏR

### **1. Dos. A. Q. Abbasov.**

1. “ On head words and entries in multilingual terminological dictionaries.”  
Вестник. Серия “Филологические науки “, №2 (56), Казахстан, Алматы- 2016 .
2. “Leksikoqrafiyada “ baş söz ” və “ lüğət maddəsi ” anlayışları. Sivilizasiya,elmi nəzəri jurnal, Bakı Avrasiya Universiteti 1-2016.
3. ” Yazılı abidələrin leksikoqrafiyasının əsasları ( Kitabı- Dədə Qorqud ) dastanı əsasında ”. Türkologiya , Beynəlxalq elmi jurnal , №4, Bakı-2016.
4. “ Leksikoqrafiya Terminologiyası ”. Terminologiya məsələləri, №2, Bakı- Elm-2016.

### **3. Dos.G. B.Kərimova**

1. “ İngilis dilindən azərbaycan dilinə tərcümənin bəzi qrammatik əsaslarına dair”  
Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

### **4. Dos. G. L. Rəfibəyli**

1. “ İngilis dilində xəbərin şəkildə ona oxşar təyindən və zərflikdən fərqləndirilməsi”.  
Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

### **5. Dos. N.B.Seyidzadə**

1. “ Developing appropriate support during teaching practice “ . Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı-2/2016.

## **6. Dos. T. İ Qurbanova**

1. “ Müəllim peşəkarlığının tədris prosesində oynadığı rol və onun üstünlükləri ” .  
Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

## **7. F.e.n. S. Q. Əliyev**

1. “Dədə Qorqud kitabı”nın ingilis dilinə P. Mirabil tərcüməsinin poetik leksikası”.  
“Dədə Qorqud” elmi ədəbi toplusu №3(56), Bakı-2016,

## **8. F. f. d. E. İ. Tağıyeva**

1. “ Müasir Azərbaycan dilində “ bir” sayının iştirakı ilə yaranmış sinonimlərin üslubi  
xüsusiyyətləri ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

## **9. F f. d. G. Q. Xanbabayeva**

1. “İnkar bildirən nitq fellirinin ingilis və azərbaycan dillərində semantik  
xüsusiyyətlərinin müqayisəsi”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99)  
Bakı-2016.

## **10. b/m. İ. B. Əliyev**

1. “Потенциал числительных по созданию словосочетаний и их  
дистрибутивные возможности ”. Вестник. Серия “Филологические науки “, №2  
(56), Казахстан, Алматы- 2016 .

2. “Say birləşmələri və say tərkibli birləşmə “. Sivilizasiya, elmi nəzəri jurnal, Bakı  
Avrasiya Universiteti 1-2016.

3. “ Türk dillərinə aid yazılı abidələrdə saytərkibli birləşmələr ”. Humanitar elmlərin  
öyrənilməsinin aktual problemləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı  
Slavyan Universiteti, 3/ 2016.

## **11. b/m. N. A. Orucova**

1. “ Принцип адекватности перевода и его значение для методики преподавания иностранных языков”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.

**12. b/m. D. M. Quliyeva**

1.“ İngilis dilinin öyrənilməsinin zəruriliyi haqqında ” . Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

**13. b/m. F. Ş. Şirinova**

1. “ Сравнительный анализ грамматических категорий глагола в русском и английском языке “. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 1(97) Bakı-2016.

2. “ Рифмованный сленг : его специфика и история происхождения “.Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.

**14. b/m. S. Q. Məmmədova**

1. “ İngilis dilində inkar prefikslərinə dair ” . Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

**15. b/m. Ş. M. Bünyadzadə**

1. “ İngilis və Azərbaycan dillərində sual modallığının semantik təhlili “.Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 1(97) Bakı-2016.

**16. b/m. L. M. Axundzadə**

1. “ Принцип адекватности перевода и его значение для методики преподавания иностранных языков”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.

**17. b/m. R. Y. Təhməzova**

1. “ Phraseology: word-groups with transferred meaning ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

### **18. b/m. İ. R. İsmayılova**

1. “ Main trends in phoneme theory ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.

2. “Fonetics as a branch of a linguistic subject “. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 1(97) Bakı-2016.

### **19. b/m. P. İ. Paşayeva**

1. ” İngilis dini ifadələrinin doğma dildə şəhri məsələsi ”. Axtarışlar, Elmi Toplu, №3, AMEA, Naxçıvan 2016 .

2. “ İngilis mifologizmlərinin metaforik funksiyası ”. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı-3/2016.

### **20. m. N. M. Seyidova**

1. “ Müxtəlif sistemli dillərdə frazeoloji birləşmələrin tərcüməsində ekvivalentliyin rolu ” . Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı-2/2016.

2. “ Atalar sözü və məsələlərin tərcümədə yaratdığı problemlər “. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı-3/2016

### **21. m. N. Q. Mahmudova**

1. “ Причины образования аббревиаций в различных языках ”. Балтийский Гуманитарный Журнал , Том 5, 2(15), 2016.

2. “Аббревиация и проблема связи звучания и значения ”. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti, 2/ 2016.

### **22. m. N. N. Şirəlizadə**

1. “ Phraseology: word-groups with transferred meaning ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

**23. m. M. A. Qəhrəmanova**

1. “ Main Trends In Phoneme Theory ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.

2. “Fonetics as a branch of a linguistic subject “. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 1(97) Bakı-2016.

**24. m. Ş. Z. Səfərova**

1. “ İngilis dilindən azərbaycan dilinə tərcümənin bəzi qrammatik əsaslarına dair” Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

**25. m. Ü. Ş. Hüseynova**

1. ”İngilis və Azərbaycan dillərində dialoji nitqdə modallığın semantik təhlili “. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

**26. m. A. İ. Məmmədova**

1. “ İsmnin qrammatik hallarının semantik xüsusiyyətləri: Yiyəlik hal ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

**27. m. M. A. Mehdiyeva**

1. “ Tərcümənin mahiyyəti və vəzifələri ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

**28. m. Ş. M. Balayeva**

1. “ Müəllim peşəkarlığının tədris prosesində oynadığı rol və onun üstünlükləri ” . Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı-2016.

**29. m. R. C. Əliyeva**

1. “ Hərəkət felləri əsasında yaranan qarğış və alqəş tipli frazeoloji vahidlər ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.

**5. Grantlar Əsasında Yerinə Yetirilən Elmi-Tədqiqat İşlər:**

**6. AMEA ilə Elmi Əlaqələr:**

**7. Xarici Dövlətlərin Təhsil Və Elm Müəssisələri ilə Əlaqələr:**

**8. Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi:**

**9. Patent və informasiya işləri :**

**10. Dövlət proqramlarının icrası :**

**11.Fakültədə keçirilmiş elmi konfransların, seminarların, simpoziumların xarakteristikası:**

**12.Fakültədə elmi və elmi pedaqoji kadrların hazırlanması:**

**13.Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti:**

**14.Tələbələrin və gənc tədqiqatçıların elmi tədqiqat işləri( konfransda):-----**

**1. dos. A. Q. Abbasov.**

1. “ Türk dillərinin ortaq lüğətlərinin və ortaq leksikoqrafik fondunun yaradılması məsələsinə bir baxış “. Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq elmi konfransının materialları, 24-25 noyabr 2016, Sumqayıt.

2. “ Ortaq Türk dili, ortaq Türk leksikoqrafiyası və milli korpus haqqında “. ” Azərbaycan Filologiyası: İnkişafın Yeni Mərhələsi ” mövzusunda Respublika elmi konfransının materialları, 2 noyabr 2016, Bakı.

**2. dos. N.B.Seyidzadə.**

1. “ European countries teaching practice ”. Xarici Dillərin Tədrisinin Aktual Problemləri. Respublika elmi-praktiki konfransının materialları, 5-6 may ,2016, Bakı.

### **3. b/m. İ.B.Əliyev.**

1. “ Müxtəlif sistemli dillərdə say tərkibli söz birləşmələrinin modelləşdirilməsi haqqında “ . Müasir dilçiliyin aktual problemləri. Beynəlxalq elmi konfransının materialları, 24-25 noyabr 2016, Sumqayıt.

2. “ Orxon-Yenisey abidələrində saytərkibli birləşmələr ”. ” Azərbaycan Filologiyası: İnkişafın Yeni Mərhələsi ” mövzusunda Respublika elmi konfransının materialları, 2 noyabr 2016, Bakı.

### **4. b/m. P. İ. Paşayeva**

1. “ Milli mədəniyyət ingilis dilinin leksikasının mənbəyi kimi ”. ” Azərbaycan Filologiyası: İnkişafın Yeni Mərhələsi ” mövzusunda Respublika elmi konfransının materialları, 2 noyabr 2016, Bakı.

### **5. m. N. Q. Mahmudova**

1. “ Методы расшифровки сокращений. ” Сборник Научных Публикаций  
“ Велес “ II Международная конференция , стр. 113-117, Киев-2016.

### **6. m. N.M. Seyidova**

1. “ Frazoloji birləşmələrin kateqorial əlamətləri “ . Kognitiv və tətbiqi dilçiliyin aktual problemləri adlı beynəlxalq elmi konfrans, 20-21 oktyabr, 2016, Bakı.

2. “ Distinction between endocentric and exocentric meaning of phrasal units “.  
Научные исследования в сфере гуманитарных наук: открытия XXI века. 4-5 февраля, 2016, Пятигорск.

**15. 2016- cı ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur (adi, alınacaq avadanlıqların sayı, təxmini qiyməti ( manatla):**



**Kafedranın təmirə ehtiyacı vardır.**

**İngilis dili ( təbiət elmləri ) kafedrasının müdiri:**

**dos. A.Q.Abbasov**